

Sığorta hadisələrinin statistikasi

Əsas sığorta növləri	Sığorta hadisələrinə dair məlumat									
	Rübün (ilin) əvvəlinə tənzimlənmiş sığorta hadisələrinin sayı	Rüb (il) ərzində baş vermiş sığorta hadisələrinin sayı	Rüb (il) ərzində tənzimlənmiş sığorta hadisələrinin sayı			Rübün (ilin) sonunda tənzimlənmiş sığorta hadisələrinin sayı	Sığorta hadisələrinin ortalama tənzimlənmə müddəti	Sığorta hadisələrinin tənzimlənmə əmsali	Sığorta ödənişindən imtina əmsali	Rüb (il) ərzində məhkəmə işi davam edən sığorta hadisələri əmsali
	I	II	III	IV	V=III+IV	VI=(I+II)+V	VII	VIII = V/(I+II)	IX=IV/V	X
İcbari:	1 288	15	28	281	309	994	91	24%	91%	13%
daşınmaz əmlakın icbari sığortası	133	15	17	17	34	114	120	23%	50%	13%
digər icbari	1 155	0	11	264	275	880	87	24%	96%	0%
Könlü:	234	92	130	11	141	185	95	43%	8%	1%
əmlakın yanğından və digər əlavə risklərdən sığortası	42	5	9	4	13	34	224	28%	31%	20%
digər könlü	192	87	121	7	128	151	82	46%	5%	0%
Cəmi:	1 522	107	158	292	450	1 179	92	28%	65%	0%

İdarə Heyətinin sədri
Yusif Soltanov

Baş maliyyə inzibətçisi
Fərid Qarayev



Qeyd:

- "Əsas sığorta növləri" sütununda icbari sığorta növlərinin və könlü sığorta növləri üzrə sığorta məhsulunun əsaslandığı könlü sığorta qaydalarının adı qeyd olunur.
- "Sığorta ödənişi verilmiş sığorta hadisəsi" dedikdə, zərər məbləğinin pul şəklində ödənilməsi halda pulun ödənilmə tarixi, əmlakın təmiri və ya bərpası həyata keçirildiyi halda əmlakın zərərçəkmişə təhvil verildiyi tarix, zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) xidmətlərin göstərildiyi halda isə xidmətin göstərildiyi tarixi əsas götürülür.
- VII sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:
HTM=HT/HS
HTM - sığorta hadisələrinin ortalama tənzimlənmə müddəti
HT - sığorta hadisələrinin sığortacıya bildirilmə tarixləri ilə onların tənzimləndiyi tarixlər arasında yaranan gün fərqlərinin cəmi
HS - rüb (il) ərzində tənzimlənmiş sığorta hadisələrinin sayı
- VIII sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:
HTƏ=HS/(THS+BHS)
HTƏ - sığorta hadisələrinin tənzimlənmə əmsali
HS - rüb (il) ərzində tənzimlənmiş sığorta hadisələrinin sayı
THS - rübün (ilin) əvvəlinə tənzimlənmiş sığorta hadisələrinin sayı
BHS - rüb (il) ərzində baş vermiş sığorta hadisələrinin sayı
- IX sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:
İƏ=İHS/BHS
İƏ - sığorta ödənişinin verilməsindən imtina əmsali
İHS - rüb (il) ərzində sığorta ödənişindən imtinaların sayı
BHS - rüb (il) ərzində tənzimlənmiş sığorta hadisələrinin sayı
- X sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:
SMƏ=SM/BHS
SMƏ - rüb (il) ərzində məhkəmə işi davam edən sığorta hadisələrinin əmsali
SM - sığortacılar arasında irəli sürülən qarşılıqlı subroqasiya tələbləri istisna olmaqla, rüb (il) ərzində sığortacıya qarşı qaldırılmış iddialar üzrə məhkəmə işi davam edən sığorta hadisələrinin sayı
BHS - son 1 il ərzində baş vermiş sığorta hadisələrinin sayı